

Aynurə Cəfərova
ADU

İNGİLİZ DİLİNDE FONEM, QRAFEM VƏ TƏLƏFFÜZ MÜNASİBƏTLƏRİNƏ DAİR

Açar sözler: fonem, qrafem, hərf, heca prinsipi

Keywords: phoneme, grapheme, letter, syllabic principle

Ключевые слова: фонема, графема, буква, силлабический принцип

Hər bir dil səsi (fonem) yazıda müəyyən hərf və hərf birləşmələri vasitəsi ilə göstərilir, işarə edilir. Bu və ya digər dilin yazısında həmin dilin fonem sistemi ilə bağlı işlənən hərfərin müəyyən qaydada düzülüşü əlifba adlanır. Belə ki, əlifba dildəki sözlərin yazılışını nəzərə almadan ayrı-ayrı fonemlərin xüsusi hərfərlə, işarələrle göstərilməsinə xidmət edir. Yazılı dildə bir çox sözlərin xüsusilə təkhecalı sözlərin yazılışında dil səsləri və hərfər demək olar ki, tamamilə bir-birinə uyğun gelir, yəni bir səs bir hərf vasitəsi ilə göstərilir. Məsələn: let, pot, hot, left və s. [4, s.219-228].

Əgər hər bir fonem sözdə müvafik qrafemlə eks olunursa, sən/siz bu cür yazıya fonetik və ya fonematik yazı deyilir. Fonetik yazı, bütün yazı sistemləri içərisində ən idealı hesab oluna bilər. Belə hallarda hər bir fonemi (səsi) yazıda ona müvafik olan qrafemlə (hərflə) göstərmək heç bir çətinlik yaratmır. Belə ki, səsləri yazıda göstərmək üçün əlifbadakı hərfəri yaxşı tanımaq, bəlkə də kifayət edərdi. Görkəmli fransız yazıçı-filosofu M.F.Volterin dediyi kimi - "Yazı - səsin rəsmi verilməsidir; nə qədər çox oxşasa, o qədər yaxşıdır." Əgər səslər və hərfərlə arasında münasibət bütün hallarda oxşar və sadə olsayıdı, xarici dildə oxuyub yazmaq, bəlkə də, çox asan olardı. Amma ingilis dilində əlifbadakı hərfər və dildəki fonemlər arasındaki münasibət belə sadə deyildir. Belə ki, sözlərin eksəriyyətində, bir fonem ona müvafik olmayan tamamilə başqa bir hərfə və hərf birləşməsi ilə ifadə oluna bilər. Ingilis dilində əlifbadakı hərfərin sayı dildəki səslərin sayından çox azdır. Lakin, həmin hərfərlə dildəki bütün səsləri müxtəlif üsullarla göstərməyə imkan verir. Burada hərfərlə yanaşı müxtəlif diakritik(nişanlayıcı) işarələrdən də istifadə olunur. İngilis dilində belə funksiyaları oxunmayan hərfərlər, hərf birləşmələri, qoşa samit hərfərlə yerinə yetirir [6, s.11].

Yazında hərfərlə səslərin münasibətindən irəli gələn bir sıra mühüm xüsusiyyətlər vardırkı, düzgün yazı, oxu və tələffüz vərdişlərinə yiylənlənməkdə onların rolu böyükdür. Yazı qaydalarının qrafika adlanan sahəsində belə xüsusiyyətlərdən bəhs edilir. Qrafika çox geniş bir anlayışdır. Linqvistik mənada qrafika dedikdə şifahi nitqin yazıda ifadəsi üçün əlifbadakı hərfərdən istifadə qaydaları və hərfərin çizgilerle göstərilməsi nəzərdə tutulur. Qrafika bu və ya digər dildəki fonem və fonem birləşmələrini fonetik mövqedən asılı olaraq əlifbadakı hərfərlə vasitəsilə göstərilməsindən ibarət qaydalar toplusudur. Beləliklə əlifbadakı hərfərlə dildəki fonemlərin münasibəti, bu və ya digər hərfin yazıda hansı səsi, səs birləşməsini göstərməsi, necə oxunması və bütövlükdə qrafik prinsiplər və qaydalar qrafikanın

əsas obyektini təşkil edir. Qrafikanın əsas və başlıca prinsipi sözlərin bir mənalı oxunmasıdır. Əger eyni bir yazılış iki cür oxunursa bu qrafikanın çatışmayan cəhətidir. İngilis dilində bəzən bu prinsip pozulur yəni bir yazılış forması iki cür oxunur. Məs: bow, row, tear və s. [6, s.12].

Şifahi dilin əsasını səslər təşkil edir, yazılı dilin əsasını isə qrafik formalı işarələr-hərfələr təşkil edir. Dil hansı formada (şifahi, yazılı) olursa olsun, o həmişə müəyyən səs örtüyündə mövcuddur. Nitq psixologiyası belə bir faktı təstiq edir ki, insan yazı yazarkən və ya səssiz halda oxuyarkən, sözlər, cümlələrin tələffüzü, intonasiyası, yazanın və ya oxuyanın beynində mövcud olur. Amma səsli oxu və ya danışq zamanı, cümlələrin səslənməsi, onların akustik obrazları aşkar formada təzahür edir. Bu baxımdan dil laboratoriyası sisteminin yaradıcılarından biri olan Yaponiyanın << Sony >> korporasiyası belə qənaətə gəlmüşdür ki, << Language is a basically sound. >> [5, s.7].

Dil səsləri dilin mövcudluq formasıdır. Danışqda və ünsiyyət prosesində artikulator-akustik cəhətdən sayca çoxlu müxtəlif çalarlı səslər tələffüz edilir. Danışqda sayca çoxluq təşkil edən belə səslər fon və ya səs adlanır.

Səslər konkret situasiya ilə bağlı olsalar da, onların hər birinin işlənməsi müəyyən fonetik amillərdən asılı olur. Məsələn, ingilis dilində [t] samiti müxtəlif mövqelərdə, müxtəlif formalarda (apikal, diş, yuvaqarxası, nəfəsli, dodaqlanan və s.) təzahür edir. Səslərin müxtəlif fonetik mövqelərdə müxtəlif artikulator-akustik formalarda təzahürü variant və allofon adlanır. Variant və allofonların sayı fonlara nisbətən azdır. Lakin danışqda sayca daha məhdud olan (yəni tekçə, bircə olan) səslər vardır ki, onlar sözlərin mənasını və qrammatik formaları bir-birindən fərqləndirməyə xidmət edir. Məsələn: man-men; pin-pen; advice-advise və s.

Dildə sözləri, söz formalalarını, qrammatik formalar da daxil olmaqla bir-birindən fərqləndirən belə səslər fonem adlanır. Məsələn, ingilis dilində 44 fonem vardır.

Dilin yazılı formasında danışq prosesində tələffüz edilən bütün səslər deyil, yalnız bir qrup səslər (fonemlər) işarə edilib yazılır. Sözlərin yazılı formalarında hər bir fonem, bir hərf və ya hərf birləşmələri ilə göstərilir. Yazida hər bir fonemin göstəricisi olan hərf və hərf birləşmələri qrafem adlanır. "Qrafem" yunan sözüdür, mənasi "yazıram" deməkdir. Qrafem yazılı nitqin ən kicik fərqləndirici vahididir. İngilis dilində homofon, yəni eyni səslənən sözlər yazida qrafemlər vasitəsilə bir-birindən fərqlənir. Məsələn: meet-meat-mete. Hərflərlə qrafemlər arasında oxşar və fərqli cəhətlər vardır. Belə ki, hər bir hərf bir qrafemə uyğun galə də, gəlməyə də bilər. Məsələn: «jump» sözündə 4 hərf, 4 qrafem, 4 fonem var. Burada hərf və qrafem kəmiyyətcə bir-birinə uyğun gəlir. Lakin «through» sözündə hərf və qrafemlərin sayı bir-birinə uyğun gəlmir. Bu sözdə 7 hərf, 3 qrafem və 3 fonem vardır. İngilis dilində 24 samit fonemi vardır ki, onları yazida göstərmək üçün 56 qrafemdən, 20 saiti isə yazida işarə etmək üçün isə 88 qrafemden istifadə edilir. [5, s.8].

İngilis dilində sait fonemləri yazida aşağıdakı qrafemlər vasitəsi ilə ifadə edilir:

a, e, i, o, u, y; aa, ae, ai, ao, au, ay, ea, ee, ei, eo, eu, ey, ia, ie, oi, iu, oa, oe, io, oo, ou, oy, ue, ui, uo, uy, ya, ye, yo; aw, ew, ow; ar, er, ir, or, ur, yr; aou, aye, eau, eue, eye, ieu, oeu, uoy; aar, air, aor, are, arr, aur, ear, eer, eir, ere, err, eur, iar,

ier, irr, ior, ire, oar, oer, oor, oir, ore, our, ure, urr, yre; igh, aigh, augh, eigh, ough, aire, arrh, ayor, ower, yrrh. [3, s.157].

Qrafemlər birin birə və ikinin, üçün dördün birə münasibətini ifadə edir. Bu o deməkdir ki, bir fonem bir qrafemlə, bir qrafem isə bir hərfə uyğun galə bilər. Məsələn: bat sözündə üç fonem, üç qrafem və üç hərf var. Lakin əksər hallarda bu nisbat pozulur. Belə ki, fonem və qrafemin sayı həflərin sayına uyğun gəlmir. Məsələn: eight sözündə iki fonem /eɪ/, /t/, iki qrafem <eigh>, <t> və beş hərf vardır. E-i-g-h-t. [6, s.54].

Fonemlərin qrafik şərti işarələri maili mötərizədə, qrafemlər üçbucaq, səslər kvadrat mötərizədə, hərfələr isə dırnaqda göstərilir. Məsələn, "through" sözündə 7 hərf "t", "h", "r", "o", "u", "g", "h", 3 qrafem <th>, <r>, <ough>, 3 fonem /θ/, /r/, /u:/ və 3 səs [θ], [r], [u:]. [3, s.158].

İngilis dilində sözlərin yazılışı ilə oxunuşu arasında kəskin fərq yaranan amillərdən biri də bir fonemin bir neçə qrafemlə göstərilməsi və ya bir qrafemin bir neçə fonemi ifadə etməsidir. Buna görə də, fonemləri az qrafemli və çox qrafemli olmaqla iki qrupa bölmək olar.

İngilis dilində sait fonemlərin əksəriyyəti bir, iki deyil, bir neçə qrafemlə ifadə olunur. Belə ki, [i:] fonemi vurgulu hecada səkkiz qrafemlə ifadə edilir: <e>, <ee>, <ea>, <ie>, <ei>, <i>, <ae>, <oe>. Məsələn: me, see, bean, piece, machine, people və s.

Qısa [i] fonemi vurgulu və vurgusuz hecalarda səkkiz qrafemlə ifadə edilir: <j>, <y>, <ey>, <e>, <a>, <ui>, <ie>, <ai>. Məsələn: bit, penny, monkey, before, village, guilt, captain və s.

[ə] fonemi vurgusuz hecada aşağıdakı qrafemlərə ifadə olunur. <er>, <or>, <ar>, <a>, <e>, <o>, <ou>, <our>, <ur>, <eur>, <oi>, <yr>. Məsələn: driver, doctor, beggar, ago, student, obtain, nervous, colour, survive və s.

[ɔ:] fonemi vurgulu hecada yeddi qrafemlə ifadə edilir: <er>, <ir>, <ur>, <yr>, <ear>, <or>, <our>. Məsələn: serve, fir, fur, syrtis, earth, work, journey.

[əʊ] diftonqu üç qrafemlə ifadə olunur. <ou>, <ough>, <ow>. Məsələn: out, bough, now.

[əʊ] diftonqu altı qrafemlə ifadə olunur. <o>, <oe>, <oa>, <ou>, <ough>, <ow>. Məsələn: so, foe, oak, soul, though, grow.

[aɪə] triftonqu dörd qrafemlə ifadə edilir. <ire>, <iar>, <ier>, <ia>. Məsələn: fire, liar, dialect və s.

[aʊə] triftonqu iki qrafemlə ifadə olunur. <our>, <ower>. Məsələn: hour, power. [6, s.74-84].

İngilis dilində samitlər sistemini qrafik formada ifadə etmək üçün 56 qrafik simvoldan istifadə edilir. Samit fonemləri yazida ifadə edən qrafemlər aşağıdakılardır:

b, c, d, f, g, h, j, k, l, m, n, p, q, r, s, t, v, w, x, z; ch, ck, cz, gh, gm, gn, kh, kn, mb, mn, ng, ph, pn, ps, pt, rh, sc, sh, th, wh, wr, zh, ff, ll, ss; ce, ge, gu, qu, cch, sch, tch, cqu, dge, phth, ngue. [3, s.157].

Sait fonemlərdən fərqli olaraq samit fonemlərin çoxu bir qrafemlə ifadə edilir. İngilis dilində [p, b, t, d, m, n, w, r, j, l] fonemləri bir sadə qrafemlə ifadə edilir. Bununla belə [p] fonemi hiccough sözündə <gh> qrafemi, [t] fonemi xüsusi

adlarda <th> qrafemi [Thomes, Thomas], [v] fonemi Stephen, nephew sözündə <ph> qrafemi ilə ifadə edilir.

[k] fonemi altı qrafemlə ifadə edilir. <k>, <c>, <ck>, <ch>, <x>, <qu>. Məsələn: king, car, back, chemist, box, quick. Bunlar içərisində [k] fonemini ən çox ifadə edən <k>, <c>, <ck>, <x> qrafemləridir. Lakin [k] hərfi “n” qarşısında oxunmır. Məs: know, knight və s.

[g] fonemi beş qrafemlə ifadə edilir. <g>, <gu>, <gh>, <x>, <ng>. Məs: gate, guide, ghost, exam, English. Bunlar içərisində g fonemini ən çox ifadə edən g qrafemidir.

[s] fonemi beş qrafemlə ifadə edilir. <s>, <c>, <sc>, <sch>, <z>. Məs: send, city və s.

Bunlar içərisində [s] fonemini ən çox <s> və <c> qrafemləri ifadə edir.

[z] fonemi iki qrafemlə ifadə edilir. <s>, <z>. Məs: beds, zoo.

[h] fonemi iki qrafemlə ifadə olunur. <h>, <wh>. Məs: hand, who və s.

Bunlar içərisində [h] fonemini ən çox ifadə edən [h] qrafemidir.

[ŋ] fonemi <ng> qrafemi ilə ifadə olunur. Məs: long, sing və s.

[f] fonemi üç qrafemlə ifadə olunur. <f>, <ph>, <gh>. Məs: fine, photo, enough.

[ʃ] fonemi on qrafemlə ifadə olunur. <sh>, <ch>, <s>, <ssi>, <si>, <ci>, <ce>, <sci>, <ti>, <x>. Məs: wish, machine, sure, version, section və s.

[ʒ] fonemi beş qrafemlə ifadə edilir. <ge>, <si>, <zi>, <ti>, <s>. Məs: rouge, measure və s.

[tʃ] fonemi dörd qrafemlə ifadə olunur. <ch>, <tch>, <t>, <ti>. məs: match, question.

[dʒ] fonemi üç qrafemlə ifadə olunur. <j>, <g>, <dge>. Məs: joy, large və s. [6, s. 58-60].

Beləliklə, yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, ingilis dilində düzgün tələffüz, oxu və yazı vərdişlərinin aşilanmasında fonem, qrafem, hərf və səslər arasındaki əlaqəli münasibətlərin şüurluq prinsipi əsasında öyrənilməsinin mühüm praktik əhəmiyyəti vardır.

Ədəbiyyat

1. Axundov A, Babayev S, Zeynalov F.H. İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiyyətləri. Bakı, 1996
2. Babayev S, Qarayeva M. English phonetics. Bakı, 2004
3. Leontyeva S.F. A theoretical course of English phonetics. M., 1988
4. Vassilyev V.A. English phonetics (a theoretical course) 1970
5. Zeynalov F.H. Practical English Phonetics Book I, Bakı, 2007
6. Zeynalov F.H., Hüseynova Z.Ə. Pronunciation and Spelling in English. Bakı, 1998

Summary

Phoneme, grapheme and pronunciation relations in the English language.

The article deals with the phoneme, grapheme relations and its influence to the good pronunciation. In the article an attempt is made to study pronunciation in connections of phoneme, grapheme relations.

Резюме

Отношения фонем, графем и произношения в английском языке

В статье рассматриваются связи фонем, графем и их влияние на хорошее произношение. В статье сделана попытка изучения произношения по отношению к фонемным и графемным связям.

Rəyçi: fil.f.d., dos.K.Alırzayeva

ADU-nun İngilis dilinin fonetikası kafedrasının
31.01.2017-ci il tarixli iclasının
05 saylı protokolundan çıxarıış.

Daxil olma tarixi: 07.02.2017